

**“XANKƏNDİ ŞƏHƏRİNDƏ, AĞDƏRƏ VƏ  
XOCALI RAYONLARINDA BƏRPA,  
TİKİNTİ VƏ İDARƏETMƏ XİDMƏTİ”  
PUBLİK HÜQUQİ ŞƏXSİ**

**Maliyyə Hesabatları və  
Müstəqil Auditorların Rəyi**

Başlanğıc tarixindən 31 dekabr 2024-cü il  
tarixinədək olan dövr üzrə

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQİ İLƏ BAĞLI  
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI  
BAŞLANGIC TARİXİNDƏN 31 DEKABR 2024-CÜ İL TARİXİNƏDƏK OLAN DÖVR ÜZRƏ**

Bu bəyannamə, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsinin (bundan sonra “Müəssisə”) maliyyə hesabatları ilə bağlı rəhbərliyin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2024-cü il tarixinə Müəssisənin maliyyə vəziyyətini, başlangıç tarixindən 31 dekabr 2024-cü il tarixinədək olan dövr üzrə əməliyyat nəticələrini, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini əks etdirən maliyyə hesabatlarının, Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühəsibat Uçotu Standartlarına (“MHBS Mühəsibat Uçotu Standartları”) uyğun olaraq düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühəsibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqi və məqsəduyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS Mühəsibat Uçotu Standartlarına müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Yaxın gələcəkdə Müəssisə işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanması.

Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Müəssisə daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Müəssisənin maliyyə hesabatlarının MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olaraq düzgün hazırlanması və Müəssisənin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühəsibat sisteminin təşkil edilməsi;
- Yerli mühəsibat sisteminin Azərbaycan Respublikasının qanunvericiliyi və mühəsibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Müəssisənin aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Fırıldaqlıq, xətlər və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

Başlangıç tarixindən 31 dekabr 2024-cü il tarixinədək olan dövr üzrə maliyyə hesabatları 25 noyabr 2025-ci il tarixində Müəssisənin Rəhbərliyi tərəfindən təsdiq edilmişdir.

**Rəhbərlik adından:**

**Telman Kərimli**  
İcraçı Direktor

25 noyabr 2025-ci il  
Xankəndi, Azərbaycan Respublikası

**Sərvan Əsədov**  
Baş Mühəsib

25 noyabr 2025-ci il  
Xankəndi, Azərbaycan Respublikası



NR ProAudit LLC  
8 Izmir street, Hyatt Tower 3, 3rd floor  
office@proaudit.az

**Nijat Rahimov**  
Audit Partner  
✉ nijat.rahimov@proaudit.az  
☎ tel: +994503585354

## MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsinin Rəhbərliyinə:

### *Rəy*

Biz “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsinin (bundan sonra “Müəssisə”) 31 dekabr 2024-cü il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, başlanğıc tarixindən 31 dekabr 2024-cü il tarixinədək olan dövr üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları Müəssisənin 31 dekabr 2024-cü il tarixinə olan maliyyə vəziyyətini, habelə başlanğıc tarixindən 31 dekabr 2024-cü il tarixinədək olan dövr üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühəsibat Uçotu Standartlarına (“MHBS Mühəsibat Uçotu Standartları”) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

### *Rəy üçün Əsaslar*

Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditini üzrə Auditorların Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məəcəlləsinin” (MBESS məəcəlləsi) tələblərinə uyğun olaraq Müəssisədən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məəcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.



**NR ProAudit**  
— AUDIT & CONSULTING FIRM —

NR ProAudit LLC  
8 Izmir street, Hyatt Tower 3, 3rd floor  
office@proaudit.az

**Nijat Rahimov**  
Audit Partner  
✉ nijat.rahimov@proaudit.az  
☎ tel: +994503585354

### ***Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri verilmiş Şəxslərin Məsuliyyəti***

Rəhbərlik maliyyə hesabatlarının MHBS Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Müəssisəni ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Müəssisənin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslər Müəssisənin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

### ***Maliyyə Hesabatlarının Auditi üzrə Auditorların Məsuliyyəti***

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya xətlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.



**NR ProAudit**  
— AUDIT & CONSULTING FIRM —

NR ProAudit LLC

8 Izmir street, Hyatt Tower 3, 3rd floor

office@proaudit.az

**Nijat Rahimov**

Audit Partner

✉ nijat.rahimov@proaudit.az

☎ tel: +994503585354

tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib olan audit sübutları əldə edirik. Fırıldaqcılıq nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riski xətlər nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki fırldaqçılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Müəssisənin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsədəuyğunluğunu qiymətləndiririk;
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Müəssisənin fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Müəssisənin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında idarəetmə səlahiyyətləri verilmiş şəxslərə məlumat veririk.

“XANKƏNDİ ŞƏHƏRİNDƏ, AĞDƏRƏ VƏ XOCALI RAYONLARINDA BƏRPA, TİKİNTİ VƏ İDARƏETMƏ XİDMƏTİ” PUBLİK HÜQUQİ ŞƏXSİ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT  
31 DEKABR 2024-CÜ İL TARİXİNƏ  
(Azərbaycan manatı ilə)

|                                                       |  |  | 31 dekabr<br>2024-cü il |
|-------------------------------------------------------|--|--|-------------------------|
| AKTİVLƏR                                              |  |  |                         |
| Uzunmüddətli aktivlər:                                |  |  |                         |
| Əmlak, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər |  |  | 9,020,673               |
| Əmlak, tikili və avadanlıqlar üzrə avans ödənişi      |  |  | 153,400                 |
| Cəmi uzunmüddətli aktivlər                            |  |  | 9,174,073               |
| Cari aktivlər:                                        |  |  |                         |
| Pul vəsaitləri və onların ekvivalentləri              |  |  | 14,832,768              |
| Debitor borcları                                      |  |  | 498,981                 |
| Avans ödənişləri                                      |  |  | 934,759                 |
| Digər cari aktivlər                                   |  |  | 147,910                 |
| Cəmi cari aktivlər                                    |  |  | 16,414,418              |
| CƏMİ AKTİVLƏR                                         |  |  | 25,588,491              |
| ÖHDƏLİKLƏR VƏ KAPİTAL                                 |  |  |                         |
| ÖHDƏLİKLƏR:                                           |  |  |                         |
| Uzunmüddətli öhdəliklər:                              |  |  |                         |
| Təxirə salınmış vergi öhdəliyi                        |  |  | 47,544                  |
| Cəmi uzunmüddətli öhdəliklər                          |  |  | 47,544                  |
| Cari öhdəliklər:                                      |  |  |                         |
| Təxirə salınmış gəlirlər                              |  |  | 10,453,355              |
| Kreditör borcları                                     |  |  | 561,930                 |
| Alınmış avanslar                                      |  |  | 252,232                 |
| Digər cari öhdəliklər                                 |  |  | 1,075,655               |
| Cəmi cari öhdəliklər                                  |  |  | 12,343,172              |
| CƏMİ ÖHDƏLİKLƏR                                       |  |  | 12,390,716              |
| KAPİTAL:                                              |  |  |                         |
| Nizamnamə kapitalı                                    |  |  | 500,000                 |
| Digər ehtiyatlar                                      |  |  | 9,524,372               |
| Bölüşdürülməmiş mənfəət                               |  |  | 3,173,403               |
| CƏMİ KAPİTAL                                          |  |  | 13,197,775              |
| CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL                            |  |  | 25,588,491              |

Rəhbərlik tərəfindən:

Telman Kərimli  
İcraçı Direktor

25 noyabr 2025-ci il  
Xankəndi, Azərbaycan Respublikası

Sərvan Əsədov  
Baş Mühasib

25 noyabr 2025-ci il  
Xankəndi, Azərbaycan Respublikası

“XANKƏNDİ ŞƏHƏRİNDƏ, AĞDƏRƏ VƏ XOCALI RAYONLARINDA BƏRPA, TİKİNTİ VƏ İDARƏETMƏ XİDMƏTİ” PUBLİK HÜQUQİ ŞƏXSİ

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT  
BAŞLANGİC TARİXİNDƏN 31 DEKABR 2024-CÜ İL TARİXİNƏDƏK OLAN DÖVR ÜZRƏ  
(Azərbaycan manatı ilə)

|                                                     |  |  |  | *Başlangic tarixindən 31 dekabr 2024-cü il tarixinədək olan dövr üzrə |
|-----------------------------------------------------|--|--|--|-----------------------------------------------------------------------|
|                                                     |  |  |  |                                                                       |
| Hökumət subsidiyaları üzrə gəlirlər                 |  |  |  | 5,492,272                                                             |
| Sahibkarlıq fəaliyyətindən gəlirlər                 |  |  |  | 3,911,010                                                             |
|                                                     |  |  |  |                                                                       |
| Əməliyyat xərcləri:                                 |  |  |  |                                                                       |
|                                                     |  |  |  |                                                                       |
| Əmək haqqı xərcləri                                 |  |  |  | (2,257,024)                                                           |
| Abadlaşdırma xərcləri                               |  |  |  | (679,781)                                                             |
| Geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya xərcləri |  |  |  | (653,701)                                                             |
| Sosial sığorta xərcləri                             |  |  |  | (552,282)                                                             |
| Tədbirlərin keçirilməsi ilə əlaqəli xərclər         |  |  |  | (538,881)                                                             |
| Köhnəlmə və amortizasiya xərcləri                   |  |  |  | (350,299)                                                             |
| Kommunal xərclər                                    |  |  |  | (220,671)                                                             |
| Mühafizə xərcləri                                   |  |  |  | (186,792)                                                             |
| İnzibati ofis xərcləri                              |  |  |  | (100,938)                                                             |
| Digər xərclər                                       |  |  |  | (338,010)                                                             |
|                                                     |  |  |  |                                                                       |
| Cəmi əməliyyat xərcləri                             |  |  |  | (5,878,379)                                                           |
|                                                     |  |  |  |                                                                       |
|                                                     |  |  |  |                                                                       |
| Mənfəət vergisindən əvvəl mənfəət                   |  |  |  | 3,524,903                                                             |
|                                                     |  |  |  |                                                                       |
| Mənfəət vergisi xərci                               |  |  |  | (351,500)                                                             |
|                                                     |  |  |  |                                                                       |
| İl üzrə xalis mənfəət                               |  |  |  | 3,173,403                                                             |
|                                                     |  |  |  |                                                                       |
| İL ÜZRƏ CƏMİ MƏCMU GƏLİR                            |  |  |  | 3,173,403                                                             |

\*Başlangic tarixi Müəssisənin təsis edildiyi gün olan 1 aprel 2024-cü il tarixidir.

Rəhbərlik tərəfindən:

Telman Kərimli  
İcraçı Direktor

25 noyabr 2025-ci il  
Xankəndi, Azərbaycan Respublikası

Sərvan Əsədov  
Baş Mühəsib

25 noyabr 2025-ci il  
Xankəndi, Azərbaycan Respublikası

“XANKƏNDİ ŞƏHƏRİNDƏ, AĞDƏRƏ VƏ XOCALI RAYONLARINDA BƏRPA, TİKİNTİ  
VƏ İDARƏETMƏ XİDMƏTİ” PUBLİK HÜQUQİ ŞƏXSİ

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT  
BAŞLANGİC TARİXİNDƏN 31 DEKABR 2024-CÜ İL TARİXİNƏDƏK OLAN DÖVR ÜZRƏ  
(Azərbaycan manatı ilə)

|                                               | Nizamnamə kapitalı | Digər ehtiyatlar | Bölüşdürülməmiş mənfəət | Cəmi kapital |
|-----------------------------------------------|--------------------|------------------|-------------------------|--------------|
| 3 aprel 2024-cü il (*başlangic tarixi)        | -                  | -                | -                       | -            |
| Nizamnamə kapitalının artırılması             | 500,000            | -                | -                       | 500,000      |
| Dövlət büdcəsindən köçürmələr (17 saylı Qeyd) | -                  | 9,524,372        | -                       | 9,524,372    |
| İl üzrə cəmi məcmu gəlir                      | -                  | -                | 3,173,403               | 3,173,403    |
| 31 dekabr 2024-cü il                          | 500,000            | 9,524,372        | 3,173,403               | 13,197,775   |

\*Başlangic tarixi Müəssisənin təsis edildiyi gün olan 1 aprel 2024-cü il tarixidir.

Rəhbərlik adından:

Telman Kərimli  
İcraçı Direktor

25 noyabr 2025-ci il  
Xankəndi, Azərbaycan Respublikası

Sərvan Əsədov  
Baş Mühəsib

25 noyabr 2025-ci il  
Xankəndi, Azərbaycan Respublikası

|                                                                                                            |  | *Başlangıç tarixindən 31 dekabr 2024-cü il tarixinədək olan dövr üzrə |  |
|------------------------------------------------------------------------------------------------------------|--|-----------------------------------------------------------------------|--|
| <b>ƏMƏLİYYAT FƏALİYYƏTLƏRİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:</b>                                              |  |                                                                       |  |
| Mənfəət vergisindən əvvəl mənfəət                                                                          |  | 3,524,903                                                             |  |
| Mənfəət vergisindən əvvəlki mənfəətin xalis pul vəsaitlərinin hərəkəti ilə üzləşdirilməsi üzrə düzəlişlər: |  |                                                                       |  |
| Köhnəlmə və amortizasiya xərcləri                                                                          |  | 350,299                                                               |  |
| <b>Əməliyyat aktivləri və öhdəliklərində dəyişiklər</b>                                                    |  |                                                                       |  |
| Debitor borcları üzrə dəyişiklik                                                                           |  | (498,981)                                                             |  |
| Avans ödənişləri üzrə dəyişiklik                                                                           |  | (934,759)                                                             |  |
| Digər cari aktivlər üzrə dəyişiklik                                                                        |  | (147,910)                                                             |  |
| Təxirə salınmış gəlirlər üzrə dəyişiklik                                                                   |  | 10,453,355                                                            |  |
| Kreditor borcları üzrə dəyişiklik                                                                          |  | 561,930                                                               |  |
| Alınmış avanslar üzrə dəyişiklik                                                                           |  | 252,232                                                               |  |
| Digər cari öhdəliklər üzrə dəyişiklik                                                                      |  | 771,699                                                               |  |
| <b>Əməliyyat fəaliyyətlərindən daxil olan xalis pul vəsaitləri</b>                                         |  | <b>14,332,768</b>                                                     |  |
| <b>İNVESTİSIYA FƏALİYYƏTLƏRİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:</b>                                            |  |                                                                       |  |
| Əmlak, tikili və avadanlıqlar və qeyri-maddi aktivlərin satın alınması                                     |  | (9,524,372)                                                           |  |
| <b>İnvestisiya fəaliyyətlərində istifadə olunan xalis pul vəsaitləri</b>                                   |  | <b>(9,524,372)</b>                                                    |  |
| <b>MALİYYƏ FƏALİYYƏTLƏRİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:</b>                                                |  |                                                                       |  |
| Dövlət büdcəsindən köçürmələr                                                                              |  | 9,524,372                                                             |  |
| Nizamnamə kapitalının qoyuluşu üzrə daxilolmalar                                                           |  | 500,000                                                               |  |
| <b>Maliyyə fəaliyyətlərindən daxil olan xalis pul vəsaitləri</b>                                           |  | <b>10,024,372</b>                                                     |  |
| <b>PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ ÜZRƏ XALIS ARTIM</b>                                           |  | <b>14,832,768</b>                                                     |  |
| <b>PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, dövrün əvvəlinə</b>                                           |  | -                                                                     |  |
| <b>PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, dövrün sonuna</b>                                             |  | <b>14,832,768</b>                                                     |  |

\*Başlangıç tarixi Müəssisənin təsis edildiyi gün olan 1 aprel 2024-cü il tarixidir.

Rəhbərlik adından:

Telman Kərimli  
İcraçı Direktor

25 noyabr 2025-ci il  
Xankəndi, Azərbaycan Respublikası

Sərvan Əsədov  
Baş Mühəsib

25 noyabr 2025-ci il  
Xankəndi, Azərbaycan Respublikası